



**Şəddat CƏFƏROV,**  
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,  
Azərbaycan və Rusiya Yaziçilər və  
Jurnalistlər Birliklərinin üzvü,  
Beynəlxalq Yazarlar Birliyinin üzvü

Azərbaycan ədəbiyyatı hələ Nizami, Xaqani dövründən üzü bəri bütöv canlı orqanizm kimi yaranıb, inkişaf edib, dövrümüzün indiki mənzərəsinə mükəmməl sənət çəmənzərini kimi gəlib çatıb. Bir vaxtlar Nizami Gəncəvi yaşadığı şəhəri böyük ölkənin mənəvi paytaxtına çevirmişdi. Eyni ilə bu qənaəti Xaqani haqqında, Əbüllüla Gəncəvi haqqında da demək olar. Sonralar, xüsusilə XIX əsrin əvvəllərindən başlayaraq ədəbi mühitdə böyük canlanma yarandı. Naxçıvanda, Qarabağda, Şirvanda və eləcə də, Lənkəranda ədəbi məclislər fəaliyyətə başladı. Dilimizin, ədəbiyyatımızın inkişafında bu məclislərin əvəzsiz xidməti oldu. Hətta həmin ədəbi məclislər ətrafında cəmlənmış sənətkarların bir çoxu məhz belə ədəbi zəmin üzərində Yaziçilər Birliyinin Lənkəran bölməsinə rəhbərlik etməyə başladı. Az vaxt içorisində mühitin yaradıcı ahngını özüñə qaytardı. Tez-tez ədəbi əsərlərin müzakirəsini təşkil etdi. Xüsusilə son vaxtlar onun təşkilatçılığı və rəhbərliyi ilə Yaziçilər Birliyinin Lənkəran bölməsinin 40 illik yubileyinin keçirilməsi, bölgədə yaşayan söz-sənət adamlarının ədəbi yaradıcılığının geniş ictimaiyyətə çatdırılması sahəsində əlbəttə, Qafar Cəfərlinin müstəsna rolü oldu. Burada "Söz" jurnalının da cənub bölgəsinin ədəbi düşüncəsinə təsirini qeyd etmək yerinə düşər. İlk qaynağını Şəkər Aslanın götürdən "Söz" jurnalının rəhbəri Seyda Əlibəyli da mühitin mənəvi tənzimində xüsusi rola malikdir. Bir sözə, Lənkəran ədəbi mühiti bu gün sözə nəfəs alır. Şəddat Cəfərovun da bu mühitlə bağlılığı, Lənkəranaya yaşıyb-yaradan istedadlı söz-sənət adamlarının həyat yoluunu izləməsini təsadüfi sanmaq olmaz. Son vaxtlar elə Şəddat Cəfərovun geniş məzmunlu məqalələri ilə müşayət olunan professorlar Əlirza Əliyevin, Yədulla Ağazadənin, şairlər Ağamir Cavadın, Anar Seyidagənan... və digərlərinin naşr etdiyi kitablari haqqında onun dəyərli yazılarını yada salmaq bəs edir. Nəhayət, Şəddat Cəfərov Qafar Cəfərlinin çox dəyərli nəşr yaradıcılığını da diqqətdən kənarla qoymayıb. Bu barədə geniş və əhatəli məqalələrlə bizim "Kredo" qəzetində ardıcıl olaraq fikirlərini oxucularla bələdiyət". Yəqin ki, burada mən qeyd etməliyəm ki, elə mənim özümü də Ə.Xələfli kifayət qədər mənəvi baxımdan cənub bölgəsi ilə ilgili təqdim edir. Söz yox ki, mən Lənkəranda doğulmuşam. Ömrümün, həyatımın xeyli hissəsi Azərbaycanın cənub mirvarisi adlanan bu yerdə keçib.

Vaxtı ilə Mehəmmədhüseyin Əliyevin, Şəkər Aslanın, diər görkəmli sənətkarların ağsaqqallığı, müdrikliyi ilə yaradılan söz ocağı ən yaxşı tarixi ənənələri özündə yaşatmaqla bu gün də fəaliyyətdədir.

Lənkəran Azərbaycانın mədəni maarif sahəsində inkişaf etmiş zəngin mühitlərdən biridir. Burada universitet fəaliyyət göstərir. Kolleclər var. O cümlədən, Azərbaycan Yaziçilər Birliyinin Lənkəran bölməsi də öz tarixində ən fəal dövrünü indiki zamanımızda yaşamaqdadır.

Bölməyə Qafar Cəfərli rəhbərlik edir. Bildiyimiz

kimi Qafar Cəfərli çox istedadlı nasır-publisistlərimizdəndir. Onun son dövrlərdə ardıcıl nəşr olunan əsərləri zamanın ürək döyüntülərini özündə əks etdirən dəyərli bədii nümunələrdir. Mən Qafar Cəfərlinin son dövrdə nəşr oluna nəşr əsərləri haqqında "Yazının güzgü gücü" adlı ədəbi düşüncələr kitabımı bu günlərdə nəşr etdirmişəm. Həmin kitabı dostum Əli Rza Xələfli çox dəyərli bir ön söz yazmışdır. O da Lənkəran ədəbi mühitin tarixi ənənələrini yüksək dəyərləndirir və özədə bu məqamları ayrı-ayrı ədəbi şəxsiyyətlərin timsalında oxucu diqqətinə çatdırmağa çalışıb. O yazır: "İnsafən, Lənkəranda ədəbi mühit dövrün, zamanın açıldığı imkanlar daxilində kifayət qədər canlanma prosesini yaşıyır. Əlbəttə, hər bir mühitin lideri, aparıcı qüvvəsi var. Xüsusilə ədəbi qüvvələri bir yerə cəm etmək, bacarıqlı təşkilatçılıqla nəsillər arasında əlaqə yaratmaq, yeni yaranan ədəbi əsərlərin müzakirəsini keçirmək... bütün bunlar yüksək intellekt, yüksək təşkilatçılıq bacarığı tələb edir. Qafar Cəfərlidən

Elə mənim özüm üçün də həyatımın, xatirələrimin ən maraqlı səhifələri Lənkəranla, doğuldugum Gərmətük kəndi ilə bağlıdır. İndi də doğma kəndimizin ədəbi-ictimai arenada görünən övladları ilə fəxr edirəm.

İndi iş elə gotirib ki, mən Lənkəran ədəbi mühitinin icmalını təqdim edən dostum, çox istedadlı yazıçı Qafar Cəfərlinin bilsətisə böyük zəhməti ilə ərsəyə gəlmış "Cənub inciləri" kitabı ilə bağlı düşüncələrimi yazmaq istəyirəm. Əslində heç mənim məqsədim konkret olaraq kiminsə haqqında nəyisə yazmaq deyil. Elə bütövlükdə cənub inciləri ilə bağlı düşüncələrimi qələmə almaq istərdim. Hər halda cənub incilərində iki möqəmi xüsusi qeyd etməyə dəyər. Birincisi, Qafar Cəfərlinin özü haqqında. Bu adam kimdir? Necə yazıçıdır? Sənəti, yaradıcılığı hansı qayələri ehtiva edir?.. Yəqin ki, bu suallara cavab vermək üçün Qafar Cəfərlinin mənəvi mühitində işq salan qeydlərə ayrıca diqqət etmək lazımdır. Dostum Əli Rza Xələfli yazır: "Şəddat Cəfərovun "Yazının

## BİZİM "CƏNUB İNCİLƏRİ"NDƏN FRAQMENTLƏR,

### yaxud Qafar Cəfərlinin tərtibində nəşr olunmuş yeni antologiya haqqında düşüncələrim

əvvəl də, Lənkəran ədəbi mühiti kifayət qədər güclü olub. Bu mühitdə Şəkər Aslan, Mirhaşim Təlşəli, Məhəmməd Hüseyn Əliyev, İltifat Saleh və digər bu kimi ötanət əsərin klassik sənətkarları məhz Lənkəran ədəbi mühitinin ürək döyüntülərini təmin edirdi. Qafar Cəfərli məhz belə bir ədəbi zəmin üzərində Yaziçilər Birliyinin Lənkəran bölməsinə rəhbərlik etməyə başladı. Az vaxt içorisində mühitin yaradıcı ahngını özüñə qaytardı. Tez-tez ədəbi əsərlərin müzakirəsini təşkil etdi. Xüsusilə son vaxtlar onun təşkilatçılığı və rəhbərliyi ilə Yaziçilər Birliyinin Lənkəran bölməsinin 40 illik yubileyinin keçirilməsi, bölgədə yaşayan söz-sənət adamlarının ədəbi yaradıcılığının geniş ictimaiyyətə çatdırılması sahəsində əlbəttə, Qafar Cəfərlinin müstəsna rolü oldu. Burada "Söz" jurnalının da cənub bölgəsinin ədəbi düşüncəsinə təsirini qeyd etmək yerinə düşər. İlk qaynağını Şəkər Aslanın götürdən "Söz" jurnalının rəhbəri Seyda Əlibəyli da mühitin mənəvi tənzimində xüsusi rola malikdir. Bir sözə, Lənkəran ədəbi mühiti bu gün sözə nəfəs alır. Şəddat Cəfərovun da bu mühitlə bağlılığı, Lənkəranaya yaşıyb-yaradan istedadlı söz-sənət adamlarının həyat yoluunu izləməsini təsadüfi sanmaq olmaz. Son vaxtlar elə Şəddat Cəfərovun geniş məzmunlu məqalələri ilə müşayət olunan professorlar Əlirza Əliyevin, Yədulla Ağazadənin, şairlər Ağamir Cavadın, Anar Seyidagənan... və digərlərinin naşr etdiyi kitablari haqqında onun dəyərli yazılarını yada salmaq bəs edir. Nəhayət, Şəddat Cəfərov Qafar Cəfərlinin çox dəyərli nəşr yaradıcılığını da diqqətdən kənarla qoymayıb. Bu barədə geniş və əhatəli məqalələrlə bizim "Kredo" qəzetində ardıcıl olaraq fikirlərini oxucularla bələdiyət". Yəqin ki, burada mən qeyd etməliyəm ki, elə mənim özümü də Ə.Xələfli kifayət qədər mənəvi baxımdan cənub bölgəsi ilə ilgili təqdim edir. Söz yox ki, mən Lənkəranda doğulmuşam. Ömrümün, həyatımın xeyli hissəsi Azərbaycanın cənub mirvarisi adlanan bu yerdə keçib.

Rəhmətlik Çingiz Aytmatov yaxşı deyirdi ki, hər kəsin doğulduğu yer onun yaddaşının mənbəyidir.

Elə mənim özüm üçün də həyatımın, xatirələrimin ən maraqlı səhifələri Lənkəranla, doğuldugum Gərmətük kəndi ilə bağlıdır. İndi də doğma kəndimizin ədəbi-ictimai arenada görünən övladları ilə fəxr edirəm.

İndi iş elə gotirib ki, mən Lənkəran ədəbi mühitinin icmalını təqdim edən dostum, çox istedadlı yazıçı Qafar Cəfərlinin bilsətisə böyük zəhməti ilə ərsəyə gəlmış "Cənub inciləri" kitabı ilə bağlı düşüncələrimi yazmaq istəyirəm. Əslində heç mənim məqsədim konkret olaraq kiminsə haqqında haqqında nəyisə yazmaq deyil. Elə bütövlükdə cənub inciləri ilə bağlı düşüncələrimi qələmə almaq istərdim. Hər halda cənub incilərində iki möqəmi xüsusi qeyd etməyə dəyər. Birincisi, Qafar Cəfərlinin özü haqqında. Bu adam kimdir? Necə yazıçıdır? Sənəti, yaradıcılığı hansı qayələri ehtiva edir?.. Yəqin ki, bu suallara cavab vermək üçün Qafar Cəfərlinin mənəvi mühitində işq salan qeydlərə ayrıca diqqət etmək lazımdır. Dostum Əli Rza Xələfli yazır: "Şəddat Cəfərovun "Yazının

"güzgü gücü" kitabında mən üç obrazı vəhdətdə görürəm, həyat, sənət və insan obrazları. Zənnimcə, bu obrazlar vəhdətdə götürüldükdə düşüncə üçbucağını yaradır - qənaətinə gəlmək doğru olardı. Çünkü Qafar Cəfərli də birbaşa həyatdan qaynaqlanan, real həyat mənzərələrini özündə əks etdirən çox maraqlı hekayələri ilə sənətin imkanlarına güvənərkən insanların mənəvi mühitində təsir etməyə çalışır. Ədbəbiyyat nəyə qadırdır? Ədbəbiyyat insanı dəyişə bilirmi? Bu suala mənfi cavab verən və nihilist mövqədən yanaşan çox qüdrətli sənətkarlar da olub. Amma bütövlükdə, zənnimcə, bədii-ədəbi düşüncə materialları olmasayıdı, insan mənən yoxsullaşar, təbiət etibarı ilə quruyar və şübhəsiz, humanist duygulardan məhrum olardı. Bir anlığa təsəvvür edək ki, mənəviyyat tariximizdə Nizami yoxdur, Füzuli yoxdur. Mənəviyyat tariximiz Nəsimiz yələ gəlib Vəqifisiz. Səməd Vurğunsuz gəlmış cəmiyyətin təbiətini necə təsəvvür etmək olar? Demək, ədəbiyyat birmənəli şəkildə insanın tələyində xüsusi əhəmiyyət kəsb edir. Qafar Cəfərli hekayələr ustasıdır. Əlbəttə, onun digər janrlarda da qələmə aldığı əsərlər az deyil. Amma insanın mənəviyyatına, insan psixologiyasının dörin qatlarına hekayələri ilə daha güclü nüfuz edə bilir". Zənnimcə, bu qeydlər bir ədəbiyyatşunas olaraq müasir ədəbi mühitimizi ardicil izleyən təqibçi kimi tanına Ə.R.Xələflinin Q.Cəfərli haqqında mülahizələri onun mənəvi kimliyi haqqında kifayət qədər təsəvvür yaradır. Əgər belə demək mümkünsə, bu qeydlərdən belə bir notice çıxır ki, Qafar Cəfərli birbaşa ədəbiyyata xidmət edir. Ədəbi-mənəvi mühitin sağlam nəfəslə təmizlənməsinə xidmət edir. O, fədakarlıqla dövrümüzün hər şeyin kapital gücünə tabe olduğu bir zamanın getirdiyi çətinliklərə baxmayaraq, Lənkəran bölməsinin ətrafına tökcə Lənkəranın yox, bütövlükdə Azərbaycanın cənub bölgəsinə aid olan ərazilədə məskunlaşmış yazıçıların, şairlərin, söz adamlarının hamisini cəlb etməyə qadirdir.

**Əvvəli 10-cu səhifədə**

Qafar Cəfərli böyük zəhmət hesabına "Cənub mirvariləri" adlı antologiya tərtib edib. Onu da deyim ki, əvvəller də belə təşəbbüsler olub. Ancaq "Cənub inciləri" kitabı sözün həqiqi mənasında geniş əhatəliliyi, zəngin şəxsi təqdimatlar hesabına daha böyük məzmunu əhatə edir. Q.Cəfərlinin təqdimatında bu antologiya həm də ona görə dəyərlidir ki, əvvəller təqdim olunan məcmuələrdə adı olmayan müəlliflər də burada yer alıb. Kitab kifayət qədər irihecmli, çox zəngin bir ədəbi mühiti özündə ehtiva edən antoloji nümunədir. Q.Cəfərli zəhmət çəkib. Sözün həqiqi mənasında böyük zəhməti hesabına topladığı materialları bir ədəbiyyatşunas, müntəxabatşunas kimi diqqətindən keçirib. Hər bir yazının üzərində əsiri, hər bir müəllifi xüsusi diqqət göstərib. Kimin yazısında bir istedad əlaməti görübsə, onu geri qaytarmayıb.

Zənnimə, Qafar Cəfərlinin bu fədakarlığı zaman-zaman yaddaşlarda yaşayacaq gücdədir. Elə müəlliflər olur ki, onlar bir uğurlu əsəri ilə tanınırlar. Düşünürəm ki, belə müəlliflər də ədəbiyyat tariximiz üçün yaşarlıq haqqı alır. Zaman ötdükə, vaxt dəyişdikə hər şey saf-cürük olur. Bəzən dövründə məşhur olan sənətkarın iki-üç yazısı ədəbiyyat tarixinin qızıl fonduna daxil olur. Bu mənada Q.Cəfərli istedadlar axtarışındadır. İstedadın göstəricisi olan bircə yazı da onun üçün çox dəyərlidir.

Q.Cəfərli qədir bilən sənətkardır. Bölməyə rəhbərlik edən özündən əvvəlki görkəmlə sənətkarların zəhmətlərini, ədəbi mühiti canlandırmaq yolundakı xidmətlərini yüksək qiymətləndirməyə çalışıb. "Cənub inciləri" kitabına yazdığı ön sözde özündən əvvəlki təşkilatçıların xidmətlərini ayrıca qeyd edir. Biz Qafar Cəfərlinin qeydlərində özündən əvvəlki təşkilatçıların fealiyyəti ilə bağlı səmimi və hörmətli mülahizələrə rast gəlirik: "AYI-nın Lənkəran Zona Şöbəsi (AYB-nın Lənkəran Bölməsi) fəaliyyətə başladığı dövrdən bölgədə ədəbiyyatın inkişafına əhəmiyyətli təsir etdi. Kecirilən tədbirlər yazarların ədəbi mühiti adabtasiya olunmasında, inkişafında, ölkə miqyasında tanımalarında müstəsnə rol oynadı. Xüsusən Bölmənin orqanı olaraq "Şəfq" adlı ədəbiyyəti jurnalın buraxılması bölgədə əsil ədəbi hadisə kimi qiymətləndirilə bilərdi. Təəssüf ki, müzeyyən səbəblərdən jurnalın fəaliyyəti 2013-cü ildə dayandı. Səkkiz illik fasılədən sonra-2021-ci ildən başlayaraq "Şəfq" jurnalı yenidən, yeni formatda nəşr olunmağa başlandı və nəşr olunmaqdə davam etməkdədir. Son illərdə bölgələrdə antologiya buraxmaq əmanəsinin ədəbi mühitin canlanmasına mühüm təsir etməsi fakt olaraq qəbul olunur. Cənub bölgəsində ilk antologiya AYB Lənkəran Bölmənin fəaliyyətə başlamasından 26 il sonra buraxıldı. Belə ki, tənmiş şair, Bölmənin sədri İltiufat Salehin tərtibçisi və öz sözün müəllifi olduğu "Ömürdən yarpaqlar" adlanan ilk antologiya (almanax adı ilə) 2004-cü ildə işq üzü gördü. Antologiyada cənub bölgəsinin altı rayonunda yaşayan 68 şair və yaziçinin əsəri yer aldı. "Ömürdən yarpaqlar" adlı 2-ci antologiya isə (almanax- ikinci kitab adı ilə) 11 il sonra - 2015-ci ildə işq üzü gördü. Kitabın tərtibçisi, redaktoru şair İltifat Saleh, öz sözün müəllifi tanınmış ədəbiyyatşunas alım, tənqidçi Vəqif Yusifliyidir. Kitabda cənub bölgəsinin altı rayonunda yaşayan 99 şair və yaziçinin əsərləri toplandı. 2023-cü ilin yekunlarına dair AYB Lənkəran Bölməsində keçirilən tədbirdə mən son doqquz ildə nəşr olunmayan növbəti antologiyanın hazırlanması və



## BİZİM "CƏNUB İNCİLƏRİ"NDƏN FRAQMENTLƏR,

### yaxud Qafar Cəfərlinin tərtibində nəşr olunmuş yeni antologiya haqqında düşüncələrim

nəşr olunması təklifi ilə çıxış etdim. Tədbir iştirakçıları bu təklifimi sevinclə qarşılıqlılar. Bu barədə şəxsi profil səhifəmdə və "AYB Lənkəran Bölməsi"nin profil səhifəsində elanlar verdik. Materialların toplanması üçün müddəti ilin ilk üç ayını müəyyən etdik. Həqiqətən bölgənin əhatə etdiyi rayonların hər birindən xeyli sayıda müəlliflər təklifimi dəstəklədilər və tələb olunan materialı kimlərsə canlı, kimlərsə isə onlayn olaraq təqdim etdilər. Və budur arzusunda olduğumuz antologiya artıq hazırdır". Zənnimə, bu qeydlər kifayət qədər təsəvvür yaradır. Yəni "Cənub inciləri"nin əsas özülləri, əsas qaynaqları hansı dövrdən, hansı zamandan başlayır, hansı ənənənin davamıdır - biz bu barədə bu qeydlərdə kifayət qədər məlumat alırıq.

Birmənali şəkildə görkəmlı tənqidçi Vəqif Yusifliyi, eləcə də görkəmlı ədəbiyyatşunas alım Yədulla Ağazadənin cənub ədəbi-mənəvi mühitinin birbaşa tədqiqatçısı kimi tanıdığını qeyd etməliyik. Zənnimə, bu yerde sözümüzün kifayət qədər dəyərli və əsaslı olduğuna heç kimsə də şübhə etməz. Yədulla Ağazadə ardıcıl olaraq cənub ədəbi mühitini tədqiq edir. Görkəmlə sənətkarların həyat və yaradıcılığını tərənnüm edən çox dəyərli ədəbi portret ocerklər yazır. Onun bu silsilə yazılarının sırasında Mirhaşim Talışlinin, Məhəmmədhüseyn Əliyevin, bu günün sənətkarlarından Ağamir Cavadın... eləcə də, ədəbiyyata yeni nəfəs kimi gələn gənclərin yaradıcılığından bəhs edən portet yazılarının çox böyük dəyəri var.

Əli Rza Xələfli doğru olaraq qeyd edir ki, Yədulla Ağazadə Azərbaycan ədəbiyyatının cənub bölgəsi üzrə mükəmməl ədəbiyyat tarixini yaradan tədqiqatçıdır. Cəfərəş tənqidçimiz Vəqif Yusifli də ardıcıl olaraq cənub bölgəsində yaşayıb yaradan söz adamlarının həyat və yaradıcılıqlarını yazıya almaq baxımından əvəzsiz xidmətlər göstərir. Onun İltifat

Salehin və digər görkəmlı sənətkarların həyat və yaradıcılığı ilə bağlı dəyərli yazıları ədəbi tədqiqatçılar üçün əvəz olunmaz qaynaqdır.

Vaqif Yusifliinin Qafar Cəfərlinin təqdim etdiyi "Cənub inciləri" kitabına ön söz əvəzi olaraq yazdığı "Ədəbiyyatımızın cənub bölgəsi" adlı çox dəyərli məqaləsi də əhatəliliyi ilə, səmimiyyəti ilə diqqətimizi cəlb edir. O, ədəbi mühitin tanınmış simalarının adlarını çəkərək bölgənin mənəvi baxımdan ədəbi simasını göstərən sənətkarları diqqətdən kənarda qoymur: "Cənub bölgəsində, xüsusilə Lənkəranda digər bölgələrlə müqayisədə iki ədəbi janr - qəzəl və sonet daha çox yazıdır. Bu mənada Lənkəran şairləri Şərgilə Qərbin ədəbiyyatlarını bir araya gətirirler. Qəzələ meyil etmək "Fövcül-Füsəhə" ənənəsindən və ümumən klassik poeziyamızdan - Füzüli şeirindən gəlir. Lənkəranda yaşayan bir neçə şair istisna olmaqla elə bir şair tapa bilməsəniz ki, qəzələ və əruza müraciət etməsin. Bu əruzuların ön sırasında

mərhum şair Mirhaşim Talışlı dururdu. Mirsalam Babayev, Ağamir Cavad, Ziyafət Yəhya, Tofiq Həsənli, Mahirə Nərimanqızı (Lənkəranda ilk "Divan" bağlayan şair), Xanəhməd Nahid, Xaqani Müğamatoğlu, Xilqət Talibov (onun da "Divan"ı var), Əhməd Haqsevər, Röyal Həşri, Vüqar Fərzullayev, Ağababa Nakam kimi lənkəranlı şairlər qəzəl yazmaqdan yorulmurlar. Əlbəttə, adlarını çəkdiyim bu şairlərin bir çoxunun qəzəlxərini və ərzuda yazılıqları şeirləri yalnız həvəskar səviyyəsi hesab etmək olar. Amma bu janrda daha çox diqqəti cəlb edən, təcrübə qazanan bir neçə şairin - Ağamir Cavadın, Ziyafət Yəhyanın, Əhməd Haqsevərin, Tərlan Əbilovun, Məmməd Əvəzogluun, Xanəhməd Nahidin, Xatirə Xatunun, Xilqətin adlarını xüsusilə qeyd etmək istəyirəm. Lənkəranda yaşayan şairlərin qəzələ meyli haçansa yeni bir ustاد qəzəlxənin yetişəcəyinə də inam yaradır". Əlbəttə, Vəqif Yusifli öz qeydlərinə davam edərək sonrakı ədəbi nəsillərə də kifayət qədər diqqət məqamı göstərir. Onu da qeyd etmək lazımdır ki, Vəqif Yusifli ardıcıl olaraq cənub bölgəsinə yaşayıb yaradan sənətkarların yaradıcılığını bütövlükdə Azərbaycanın mənəvi mühitinə təqdim etməkdə israrlıdır. V.Yusifli özü qeyd edir ki, cənub bölgəsinin ədəbi-mənəvi mühiti bu gün kifayət qədər istedadlı ədəbi simaların yaradıcılıq ənənələri üzərində bərqrərdir. O, Balayar Sadiqin, Elşad Səfərlinin, Ağamir Cavadın, İltifat Cəfərovun, Tərlan Əbilovun, Əhməd Haqsevərin, Qorxmaz Tadusinin adlarını çəkir. Xüsusilə sonet yaradıcılığının zənginləşməsində xüsusi yeri olan müəlliflərin yaradıcılığına ayrıca diqqət göstərir.

V.Yusifli "Cənub inciləri" kitabına yazdığı ön sözde bölgənin istedadlı sənətkarlarının əsərlərindən nümunələr götürir. Onların yaradıcılıq örnəklərini ayrıca təqdir edir.

**Əvvəli 11-ci səhifədə**

"Cənub inciləri" antologiyasında Qafar Cəfərli birinci haqlı olaraq Məhəmmədhüseyin Əliyevin yaziçi obrazını təqdim edir. Burada biz qısa tərcüməyi-hal qeydləri ilə sənətkarın kimliyi haqqında məlumat alırıq. Ən azı onu demek lazımdır ki, Məhəmmədhüseyin Əliyevi 60-70-ci illərin oxucuları bir çox əsərlərindən, o cümlədən, "Dağlar oğlu" romanından yaxşı tanışırlar. Bir əsr yarım ömür yaşamış Mahmud Eyvazovun həyat yolu həm də tarixi bir dövrü əhatə edir. Dəyişən zamanın fonunda insan talepleri bu əsərdə çox həssaslıqla təsvir olunub. Pirasora kəndinin tarixi-mənəvi mühiti bu əsərdə gözlərimiz üzündə bu gün də canlıdır. "Cənub inciləri" kitabın M.Əliyevin bir hekayəsi ilə açılır.

Növbədə Şəker Aslan gəlir. Əlbəttə, Ş.Aslan haqqında ayrıca və geniş danişmaq həmişə lazımdır. Çünkü o, ədəbi mühitin, içtimai həyatımızın ən kəskin, ziddiyyətli çağlarında bölgənin ədəbi prosesinə başçılıq edib. Hətta bölgədə ayrıca ədəbi bölmənin bünövrəsini də o qoyub. Jurnal təsis edib. Doğrudur, onun ədəbi xidmətləri kifayət qədər qiymətləndirilir, sözü, sənəti həmişə uca tutulur.

Mən "Cənub inciləri" kitabında Ş.Aslanın şeirlərini acıqlıklärə oxudum. Bunun bir neçə səbəbi var. Əlbəttə, birinci səbəbi budur ki, onun hər bir şeirində canlı həyatın təsviri var. İnsanın kimliyi haqqında kifayət qədər təsəvvür yaradır. İkinci, Ş.Aslan mənim dostum idir, onun böyük ziyanı olduğunu bilirdim. Əgər belə demək mümkünsə, mən onu yaxşı tanıydım. Zənnimcə, qələm dostlarım, cənub bölgəsində yaşayan, yazib-yaranan müəlliflər məndən inciməzlər. Mən onun "Vaxt tapa bilmədim" şeirini bütövlükdə təqdim etmək istərdim:

*Bu il heç quşları görə bilmədim,  
Heç gedə bilmədim qoruqlara mən.  
Payızda "qış gəlsin, gedərəm" dedim,  
Qişda da saxladım ilk bahara mən.*

*Yazda nəfəs aldı dəniz, çöl, çəmən,  
Yenə göz açmağa vaxtım olmadı.  
Uçub neçə-neçə uzaq qitədən  
Bizim Lənkəranda quşlar qışladı.*

*Bu doğma yerlərin hər qarışında  
Əlvan gül sərgisi hər vaxt açılır.  
İstər baharında, istər qışında  
Güllərlə torpağın rəngi açılır.*

*Gül topa-topadır, gül cərgə-cərgə,  
Sübhün axan çəni bir tül pərdədir.  
Dünyada ən nadir quşlarla birgə  
Ən nadir çiçəklər bizim yerdədir.*

*Quşək uçub gedir ömürdən hər gün,  
Quşək uçub gəlmir illər yenidən.  
Vaxt tapa bilmirəm çiçəklər üçün,  
Vaxt tapa bilmirəm quşlar üçün mən.*


Əlbəttə, kitabda özünə yer almış dostumun digər bir çox şeirlərini de misal götirə bilərdim. "Mənim sevmeyənlər", "Vaxtında edilməmiş yaxşılıq" və s.

Ümumiyyətlə, cənub bölgəsinin ədəbi mühiti haqqında danişanda hər kəs mübahisəsiz olaraq birincilər sırasında İltifat Salehin də adını eşitməkdən məmnunluq duyardı.

Qafar Cəfərli elə kitabda da üçüncü olaraq İ.Salehi təqdim edir. Onun haqqında kifayət qədər tərcüməyi-hal qeydləri verilir. Çap olunmuş əsərlərinin adları çəkilir. Açığlı, İltifat Salehin bu kitabda çox dəyərli şeirləri verilib. Ancaq mən "Tənhalıq" şeirini burada ayrıca təqdim etməyi özümə borc bildim.

# BİZİM "CƏNUB İNCİLƏRİ"NDƏN FRAQMENTLƏR,

*yaxud Qafar Cəfərlinin tərtibində nəşr olunmuş yeni antologiya haqqında düşüncələrim*



*Tənhalıq əbədi yol yoldaşındır,  
mən tənha olanda paklana billəm.  
Tənhalıq süzülən bu göz yaşımıdır,  
naqis söhbətlərdən can verib ölləm!*

*Tənhalıq-düşüncə, tənhalıq-şəir,  
tənhalıq mənimçin söz meydanıdır!  
Duyub dərk etməkçin dünyam bir az,  
onu görmək üçün göz meydanıdır.*

*Tənhalıq boyuma biçilib sanki,  
tənhalıq şeirimə işq yoludur.  
Naqis baxışlardan bezmişəm dəha!  
Tənhalıq hər şeydən mənə uludur.*

*Sakit bir tənhalıq yardım qəlbimə,  
mən bu tənhalıqda coşub-daşıram.  
Verib tənhalıqla əl-ələ bəzən  
qorxmadan dərələr, dağlar aşıram.*

*Tənhalıq əbədi yol yoldaşındır,  
Paklıq tənhalıqda qəlbimə yardımır.  
Tənhalıq könül verəndə gördüm,  
onda əbədi bir etibar vardır.*

Növbəti sıradə Qafar Cəfərlinin özü haqqında məlumat gəlir. Burada Q.Cəfərlinin ədəbi kimliyini göstərən xronika verilir. Mənim Qafar Cəfərlinin nəşri haqqında "Yazının güzgü gücü" adlı kitabının yenice nəşr olunduğunu diqqətə alaraq "Cənub inciləri" kitabının cəfəkeşi kimi Q.Cəfərlini ayrıca təqdim etməyə lüzum görmürəm. Ancaq bircə onu qeyd edirəm ki, "Cənub inciləri" antologiyasında bu görkəmli sənətkarın "Şəhid bayraq" adlı bir pərdəli, altı şəkilli dramı təqdim olunur. Bu dram əsərində şəhidliyin müqəddəs məqamı ideal kimi tərennüm edilir.

Növbəti sıradə Ağamir Cavad gəlir. Ağamir Cavad haqqında Yedulla Ağazadə, Vaqif Yusifli maraqlı yazılarla metbuatda çıxış ediblər. Xüsusiələr onun haqqında yazılan "Kredo" qəzetindəki silsilələr həmişə oxucuların diqqətində olub.

Antologiyada Ağamir Cavadın maraqlı şeirləri verilir. "Xəzinə üstündə" adlı şeir diqqətimi çəkdi:  
*Hər bahar qarşuma kor ilan çıxır,  
Bilirəm, min döyüş gözləyir məni.  
Hər yerdə yoluma bir ilan çıxır,  
Həmişə bir ilan izləyir məni.*

*Dünya hiylə quran nadanla dolu,  
Hər gün hiylə cızır yalan adamlar.  
İlandan daha da zəhərli olur  
Dili haça olan ilan adamlar.*

*Yalanın əynində mələk köynəyi,  
İlləntək kürt yatur yumurta üstə.  
Çəkib ağrılıları ürək göynəyir,  
Həqiqət gəzirəm qulağı səsdə.*

*Haqqə düşmən olur kökü haqsızlar,  
Haqqı sevənlərin içində nur var.  
Ürəyi zəhərli istedadlışlar  
Çox zaman ilantək ayıq olurlar.*

*Mənimə türəyim qalayıb ocaq,  
Dünyanın oduna həqiqət qatır.  
Bilirəm, qəbrim üstə ilan yatacaq,  
Xəzinə üstündə ilanlar yatur.*

Bir maraqlı məqamı qeyd etmək istərdim. Internet kanallarında xəzina axtaranların sərgüzəştləri müntəzəm olaraq təqdim olunur. Həqiqətən, təpilan xəzinələrin üstündə necə qorxulu ilanları yatdıqı da fakt olaraq göstərilir.

Müəllif isə buna xüsusi mənə verir. Şair hesab edir ki, özü bütövlükdə bir xəzinədir. Kimsə onun əbədiyyət məkanına qədəm bassa burada ilan görəcək. Zənnimcə, bu ilan içtimai məzmun kəsb edir. Bu ilan bioloji varlıq deyil. Şairin cəmiyyətə, insanlara xəbərdarlığıdır. Naqis olan kəsləri onun ilana çevrilmiş sözü, duyğuları hər vaxt çalacaq. Cəmiyyət, insanlar gərək belə məqamları unutmasın.

Sırada Aydin Rza Baxşıyev, Aygün Abbas, Aytəkin Əziz, Allahverdi Bayramı, Anar Seyidağa və başqları gəlir. Onu da qeyd edim ki, Anar Seyidağanın mən yaxşı tanıyıram. Mənim doğma kəndimin övladıdır - Gərmətök kəndinin. Mən Anar Seyidağanın yaradıcılığı haqqında geniş və əhatəli şəkildə yazmışam və onun kitabını da nəşr etmişəm. Anar Seyidağ'a "Xoşbəxt ol" şeirində yazır:

*Mənə bir toy havası cal  
Qaval daşı ilə  
Tarixin yaddaşına oynayım.  
Dindirin xarı bülbülü  
Vətən yazdım son kərə  
Şahiddi.  
O gəlinin xinası havalıdı  
sevgilisi şahiddi...  
Bitməz bu mührəribə  
Son şəhid qızına  
Divardakı şəklindən  
"Xoşbəxt ol!" -  
deyənədək.*

*Davamı 13-cü səhifədə*

**Əvvəlki 12-ci səhifədə**

Bu şeirin ruhu bize çox qəribə hissələr təlqin edir. Əlbətə, müharibə obrazı, şəhid obrazı, tarixin yaddaşı kimi maraqlı obrazlar bize yaşadığımız tarix haqqında həqiqətləri diktə edir. Anar mənəvi mühitimizlə nəfəs ala bilən şairdir.

Cənub bölgəsi sırasında təqdim olunan şairlər arasında Arif Fərzəlinin ayrıca yeri var. O vaxtı ilə Qorki adına Ədəbiyyat İnstututunun Poeziya şöbəsini bitirib. Yaradıcılığında vətənə bağlılığı xarakterizə edən motivlərə xüsusi əhəmiyyət verir. Onun "Şəhidlər ölməz ki" şeirini, zənniməcə, oxular maraqla qarşılıyalar:

*Balka da bir anlıq bükər dizini,  
Ensə da bir anlıq enər torpağı,  
Şəhidlər təzədən açar gözünü,  
Şəhidlər təzədən qalxar ayaga.*

*Yağan yağışlara, əsan küləyə,  
Süzən ulduzlara dönər şəhidlər.  
Dönər ildirrimə, dönüb şimşəyə,  
Düşməni kiridib yenər şəhidlər.*

*Yenə alov saçar od baxışları,  
Təpəri yerində, gücü yerində.  
Yenə səngər-səngər zəfərə səri,  
Vətəni aparar ciyinlərində.*

A.Fərzəlinin "Cənub inciləri" kitabında "Azerbaycan bayrağı", "Qartal oylığı", "Dostlar, bu mənəm, gəlmisəm", "İnsan olmağa nə var" kimi maraqlı şeirləri yer alıb.

Asudə Nəriman qızı Abdullayevanın da maraqlı müəllif olduğunu onun təqdim olunan "İyirmi ildən sonra" adlı hekayəsindən görmek olar. Baləddin Vəşo, Bəxtiyar Əliyar və digər şairlərin şeirlərini də xüsusi ədəbi zövqlə oxuyuram.

Kitabda Bilal Alarının yaradıcılığına da xüsusi yer verilib.

Məlumdur ki, Bilal Alarlı çox istedadlı tədqiqatçıdır. Folklor tariximizin, ədəbi-mənəvi mühitin çox istedadlı araşdırıcılarından biridir. Onun "Göynətilər" adlı silsiləsi "Cənub inciləri"nin ən maraqlı səhifələrini təşkil edir.

Onu da qeyd edim ki, Balarlı zəngin yaradıcılığı ilə bərabər həm də müasir ədəbiyyatın izleyicisi və tədqiqatçısıdır. Onun haqqında "Kredo" qəzetində dəyərli qeydlərlə rastlaşmışam.

Ağayev Camal Şirəli oğlu, Çoban Arif, Elxan Sovulu kimi şairlər, Eldar Tahirov, Etibar İlqaroglu, Etibar Əhədov kimi nasirlər dəyərli nəşr əsərləri ilə oxularla görüşə getirilib. Şairlər Ədalət Salman, Əflatun Dövlət, Əfrayim Abbas, Əfsanə Soltan, Əhməd Haqsevər sözün həqiqi mənasında Azərbaycan ədəbi mühitində tanınan şairlərdir. Onların da yaradıcılığından dəyərli nümunələr gözel şeirləri ilə diqqətə çatdırılır. Əhməd Tahirin "Müasir Əsli Kərəm sərgüzəşti", Əlizadə Əkbərovun "Şuşa qartalı" adlı hekayələri maraqla oxunur. Əlməmməd Ağazadənin, Əlizaman Baxışın, Əyyub Türkəyin, Fərasət Nuruyevin, Firəngiz Ümidin, Gülbala Teymurun şeirlərini də xüsusi ədəbi zövqlə oxudum. Gülbala Teymur haqqında da ayrıca söz açmaq istərdim. Çünkü onun dəyərli yaradıcılığı haqqında dostum Ə.Xələfli ilə dəfələrlə söhbat etmişik. Əyyub Türkay haqqında isə "Kredo" qəzetində Yedulla Ağazadənin çox dəyərli yazısı çap olunub.

Sıradə Hafiz Mirzənin "Roma papasının sırı təbəssümü" hekayəsi təqdim olunur. Hekaya bizi təkcə bədii həqiqətləri yox, həm də tarixi həqiqətləri andırır. Hacı Qəribin, Hidayət Əlməzin,



Onun bu hekayəsinin əsas mözgi insanın yaşamaq istəyinin tərənnümüdür. Kitabda onun "Yaşamaq şirindir" adlı hekayəsi də verilib.

İstedadlı genç şair İltimas Səmimi də, tanınmış sənətkarlar Qorxmaz Kadusi də, Qulaməli Hüseyinov da bir neçə şeiri ilə təqdim olunur.

Qəni Camalzadə də tanınmış nasirdir. Çoxlu nəşr əsərlərinin müəllifidir. Haqqında televiziya filmi də çəkilib. Zəhmətkeş bir müəllif kimi ədəbi ictimaiyyətimiz tərəfindən təqdir olunur.

Sıradə Meyxoş Abdulla gəlir. Meyxoş Abdulla Azərbaycanın görkəmli nəşr ustadıdır. Onun dram əsərləri ayrı-ayrı teatr səhnələrində tamaşaşa qoyulub. əsərlərinə filmlər çəkilib. "Alagöz" adlı povedi hələ onun yaradıcılıq debütü olaraq yüksək mükafata layıq görülüb. M.Abdulla "Cənub inciləri" kitabında "Yaralı adamın pencəyi" hekayəsi ilə təmsil olunur.

Nasir Qurban Əhmədin, şair Məmməd Əvəzoglu, şair Məmməd Ağanın, şair Hacızadə

## BİZİM "CƏNUB İNCİLƏRİ"NDƏN FRAQMENTLƏR,

### yaxud Qafar Cəfərlinin tərtibində nəşr olunmuş yeni antologiya haqqında düşüncələrim

Xaqani Bədəlovun, Xanlı Ağayevin şeirlərini orijinal nəfəs kimi mütaliə etdim.

Xanlar Həmid ədəbi mühitimiz klassikləri sırasında tanınmaqdadır. Onun çox zəngin yaradıcılığı artıq ədəbi mühitin diqqət mərkəzindədir. Çoxlu kiabları nəşr olunub. "Götürəcək" adlı şeirini oxularla ərməğan edirəm:

*Haçan insandan gedirəm,  
Yerimdə insanlar olur.  
Haçan imandan gedirəm,  
Yerimdə şeytanlar olur.*

*Həqiqətin qız yaxası  
Tilsimlidir, açılmaz ki.  
Allahdan yolu bağlıdır,  
"Simsimlər" i keçilməz ki.*

*Sevgiləri çıxb gedir,  
Tərk eləyir bu bədəni.  
Gedənlərin sağlığını  
Qaldırıram bu bədəni.*

*Hər kəs gedib, yerin geniş,  
Yolların ot bitirəcək.  
Sən də məndən gedən zaman  
Allah məni götürəcək.*

Xanlar Həmidin zəngin ədəbi yaradıcılığı ədəbi mühitimiz tərəfindən təqdi olunur. Bu yaxılarda onun geniş ədəbi ictimaiyyət tərəfindən 70 illik yubileyi də qeyd olundu. Xanlar Həmidin ədəbi mühitimizdə xüsusi yeri və büfuzu var.

Zənniməcə, istedadlı şaire Xatire Xatun haqqında ayrıca danışmağa dəyər. İqbəl Nəhmed, İlham İlhami, İlqar Manafoğlu və digərlərinin şeirlərini xüsusi maraqla izlədim. Bir daha mənə aydın oldu ki, hələ ədəbi mühitimizin tanımlı olduğu çoxlu istedadlı şairlər var.

İdris Şükürlü əməkdar jurnalistdir. Tanınmış publisistdir. "Cənub inciləri" kitabında onun "Başdaşı" adlı çox maraqlı bir hekayəsi yer alıb.

Mərasimin, şair Musa Xanbabazadənin, şair Musa Məftunun, şair Müşfiq Məmmədovun, şair Müşfiq Cəbinin, şair Namiq Bağırovun, şair Nəriman Azərinin, şair Nəriman Fərmanoğlu şeirləri göstərir ki, onların hər biri ədəbi mühitimizdə öz sözləri, sənətləri ilə tanınmağa layiqdirlər.

Mükafat Əliqismət oğlunun "Miras", Nəsir Şabanın "Sədəqət" hekayələri

kitabda xeyli yer tutur, amma maraqla oxunur. Nurməmməd Ağanın, Nura Nurun, Ofelya Nəzərovanın, Pənah Dumanoglu, Ramiz Meriklinin şeirləri sanki ilkin açan bahar çiçəkləridir. Ruhiyə Abbaszadənin, Salman Məmmədəoglunun, Samid Rzazadənin, Samid Nuruyevin, Sakit Üçtəpəlinin, Səfər Valehin, Səyavu, Sülymanlini, Sərraf Talibin, Şahsevən Cavadın, Şəmsəddin Xocanın, Şirəli Əliyarın, Şükür Qafarin, Tariverdinin, Təbrizə Pünhanın, Tofiq Həsənlinin, Ülkə Nicatlinin, Ziyafət Yəhyaın, Ziyad Dilsuzun bədii yazıları kifayət qədər yüksək yazılıçı zövqü ilə işlənmiş ədəbi örnəklərdir. Ziya Dilsuzun, Sərraf Talibin yazıları haqqında "Kredo" qəzetində dəyərli ədəbi mühəhizələr çap olunub. Mən özüm də bu müəlliflər haqqında yazmışam.

Nəhayət, Qafar Cəfərliyə xüsusi bir minnətdarlığım da var. O, "Cənub inciləri" kitabında mənim də iki hekayəmi dərc edib. "Qovaq ağacı" və "Arayış" adlı humoristik hekayələrimi. Əlbətə, bu əsərlər haqqında ayrıca danışmaq fikrim yoxdur. Dostum Ə.R.Xələfinin "Gülüşün estetik mahiyyəti" adlı dəyərli monoqrafik qeydlərində bu hekayələr haqqında geniş və ətraflı məlumat verilib.

Beləliklə, sözügün yekununda onu demək istərdim ki, "Cənub inciləri" təkcə ərazi ilə, bölgə ilə bağlı deyil. Ümumiyyətlə, düşüncəmizin ən dəyərli inciləri kimi yaddaşa yaşayacaq əsərlərin toplusudur. Dostum Qafar Cəfərliyə böyük işlərində uğurlar arzulayıram.